

Cib telefonu da Allahın insanlara b xş etdiyi dig r nem tl rd n biridir. B t n nem t r kimi onun da b zi k lf ti yeni m suliy ti vardır. H r bir iřimizd  olduĐu kimi, telefon nem tin  sahib olduĐumuz zaman da m minliyimiz  z r r g tirm m y   alıřmalırıyıq. Yeni telefonumuzu da m min etməyi bacarmalıyıq. Bu nec  olacaĐ deyrinsinizs  o zaman ařaĐıdaki x susları diqq tl  n z rd n ke ir k.

 vv lc  telefon halal yollardan  ld  edilm lidir, bunu d ř nm k lazımdır. Yeni faizli kreditl rl  alınmamalı v  ř kr  yerinə-yetirilm lidir. Bir nem tin  n g z l ř kr  d  onun haram olmayan iřl rd  istifad si v  harama vasit  olunmamasıdır. H r hansı bir  lk nin istehsal etdiyi telefonu ala bil rik, ancaĐ o  lk nin m d niyy tini d  almaĐ m cburiyy tində deyilik. Bir telefona g r   qid mizi,  xlaqımızı, biz  aid olan ad t v   n n l rimizi, milli-m n vi d y rl rimizi ehmal ed  bilm rik. Telefonlarımız h r-hansı bir ř b k y  baĐlana bil r, ancaĐ biz  z m mz , zamanımızı, d y rli vaxtlarımızı telefona baĐlayıb h d r etm m liyik. Telefonumuzu dinimizin, ad t v   n n mizin, milli-m n vi d y rl rimizin t bliĐat vasit sin   v r  bil c yimiz , onun bizi pis yollara v  g r ksiz v rdiřl r  vasit  olması insanı d ř nd rm lidir. M scidl rd , elmi toplantılarda, s hb t m clisl rində telefondan istifadə edilm si  d b  uyĐun deyil.  unki bu kimi m clisl rd  dig r insanları narahat etmək, onlara h rm tsizlikdir. Nec  ki, soĐan v  sarımsaq yedikd n sonra m scidl r  v  elmi m clisl r  g lm k, insanları narahat etmək din  uyĐun deyils , el c  d  telefonlada g lib narahat ılıĐa s b b olmaĐ caiz deyildir. H r ikisində d  h zuru v  s kun ti pozmaĐ vardır. Namaz qılan bir m s lmanın, b t n diqq tini m clisd  s hb t ed n ř xs  ver n bir ř xsin diqq tinin daĐılmasına s b b olmaĐ g nah olduĐunu unutmamalıyıq.

Telefona salamlarla bařlayıb s z m z  salamlarla son verm liyik. “Alo” kimi ifad l r h r n  q d r d  beyn lxalq telefon dili olsa da, biz yen  d  salamlı ehmal etm m liyik. Telefon danıřıĐımızı bitir nd  is  *“ z n  yaxşı bax”, “bay-bay”, “ pd m”* kimi ifad l r yerinə, *“salamat qal”, “ Allaha   man  t ol”* kimi ifad l rd n istifadə etmək daha doĐru olar.  z n n n mr sini bařqasına verilm sini ist m y nl rin n mr l rini insanlar arasında yaymaĐ doĐru bir davranıř deyil. İcaz si alınmadan he  kimin s s yazısını qeyd etmək, mikrofonu a ıq tutub danıřıĐını insanlara dinl tm k olmaz. Bundan bařqa telefonlar ki ik yařdaki uřaqların  lində oyuncaĐa  v rilm m lidir. Bu bir n v israfdır v  s hl nkarlıqdır. Eyni zamanda uřaĐın saĐlamlıĐı   n d  ciddi t hl k dir. H tta son zamanlar, uřaqların telefonlarının, valideynl rinin telefonlarından daha bahalı olduĐunun řahidi oluruq. Bu kimi gediřatın sonu z r rli ola bil r. Bu bir n v israfdır.

El c  d  cib telefonları istifadə vasit sindən  ıxıb, bu g n bir n v  z n  r klam vasit sin 

 evrilmiŐdir. Ayda bir telefon almaq, k lli miqdarda pullar x rcleyib h r yeni istehsal olunan bahalı-bahalı telefon cihazları almaq israftan baŐqa bir Őey deyildir. Halbuki telefon, h yatımızı asanlaŐdıran bir nem t olaraq g r lm lidir. Lazımsız yer  saatlarla telefonla danıŐmaĐın, kapitalizmin v Őhi toruna d Őm k olduĐunu he  d Ő nd km ? Biz  t qdim olunan danıŐıq tarifl rindən istifad  ed rk n d , *“onsuzda n  q  d  r danıŐsam bu q  d  r danıŐıq konturu ed  r”*, dey r k son saniy miz  q d r lazımsız yer  danıŐaraq vaxtımızı  ld rm k m cburiyy tində d  deyilik. Bundan  lav   ox vacib olmadıqca insanların istirah t etdikl ri v  yatıb dinc ldikl ri vaxtlarda da z ng etmək uyĐun deyil. Namaz vaxtlarında,  sas n d  c m  namazı vaxtında kim s  z ng etmək d   d b  uyĐun deyil.  g r  z m z namaz qılanıqsa t bii ki, bu vaxtlarda  z m z d  namazda olacaĐıq. Bundan  lav  telefonun z ng s sin  musiqi, azan, Quran s si v  ilahi musiqil ri qoyulması da uyĐun deyil.  nki bu kimi s sl r uyĐunsuz yerl rd  d  s sl n  bil r ki, bu da caiz deyil.

Eyni zamanda cib telefonları il  kiml rins  Ő klini v  yaxud da vidyo g r nt s n   kib icaz si olmadan paylaŐılması,  z dost tanıŐlarına g st rilm si d  caiz deyil. Son zamanlarda watcapdan istifad  ed nl rin sayı get-ged  artmaqdadır. Bu nem ti d  vaxt israfına  virenl r az deyil. Lazımlı-lazımsız, faydalı-faydasız, h r n  g rd  is  tutub h r k sl  paylaŐmaq, onların da vaxtlarını almaq baxımından d zg n davranıŐ deyil.

Son olaraq dey  bil rik ki, biz m s lman olaraq h yatımızı asanlaŐdıran h r c r elmin, texnologiyanın inkiŐafını d st kl yirik. Ancaq h r-hansı bir texnologiyanın, n  d  baŐqa bir inkiŐafın  qid mizi,  xlaqımızı, milli-m n vi d y rl rimizi  ridib yox etməsin  g z yuma bilm rik.